

A.1070(28) nömrəli Qətnamə
4 dekabr 2013-cü il tarixində qəbul edilmişdir
BEYNƏLXALQ DƏNİZ TƏŞKİLATININ ALƏTLƏRİNİN İCRASI HAQQINDA MƏCƏLLƏ
(III MƏCƏLLƏ) *

ASSAMBLEYA,

Assambleyanın dəniz üzgüçülüynün təhlükəsizliyi və gəmilərdən dənizin çirkləndirilməsinin qarşısının alınmasına, eləcə də nəzarət edilməsinə dair qaydalar və təlimatlarla bağlı Beynəlxalq Dəniz Təşkilatı Konvensiyasının 15(j) maddəsinə XATIRLAYARAQ,

həmçinin A.1018(26) nömrəli qətnamə ilə institusionallaşmış Beynəlxalq Dəniz Təşkilatının Üzv Dövlətinin Audit Sxeminin nəzərə alınması və tətbiqi üçün fəaliyyətlər üzrə vaxt, o cümlədən qrafiki təsdiqlədiyini XATIRLAYARAQ,

eləcə də A.1054(27) nömrəli qətnamə ilə Beynəlxalq Dəniz Təşkilatının alətlərinin tətbiqinə və həyata keçirilməsinin təmin edilməsinə dair təlimatı, o cümlədən Beynəlxalq Dəniz Təşkilatının Üzv Dövlətinin Könüllü Audit Sxeminin əsasını təşkil etməklə xüsusilə audit yoxlamasının keçiriləcəyi sahələrin müəyyənləşdirilməsi təmin edən 2011-ci il tarixli Beynəlxalq Dəniz Təşkilatının İcrası Məcburi olan Alətlərinin Tətbiqinə dair Məcəlləni qəbul etdiyini XATIRLAYARAQ,

bütün bayraq Dövlətlərin nəzarət etdiyi gəmilərin beynəlxalq qayda və standartlara riayət etməsi məqsədilə bayraq Dövlətlərin tərəf olduqları Beynəlxalq Dəniz Təşkilatı və digər müvafiq konvensiyaların tələblərini tam və şərtsiz yerinə yetirmələrini təmin etmək üçün tədbirlərin müəyyənləşdirilməsi ilə bağlı Dayanıqlı İnkişaf üzrə Birləşmiş Millətlər Komissiyasının yeddinci sessiyasının sorğusundan AGAH OLARAQ,

ratifikasiya prosesinin bir hissəsi olmaqla, müvafiq beynəlxalq konvensiyaların tərəfləri, tərəf olduqları konvensiyalar və digər sənədlər üzrə öhdəliklərinin tam şəkildə icrasını və vəzifələrini yerinə yetirməyi qəbul etdiklərini DƏRK EDƏRƏK,

bayraqları altında üzən gəmilərə nəzarət üzrə müvafiq və effektiv sistemin təmin edilməsinin, eləcə də dəniz üzgüçülüynün təhlükəsizliyi, dəniz təhlükəsizliyi və dəniz mühitinin mühafizəsi sahəsində aidiyyəti beynəlxalq qayda və qanunlara riayət olunmasının Dövlətlərin ilkin vəzifəsi olduğunu YENİDƏN TƏSDİQ EDƏRƏK,

həmçinin Dövlətlərin, liman və sahil Dövləti qismində dəniz üzgüçülüynün təhlükəsizliyi, dəniz təhlükəsizliyi və dəniz mühitinin mühafizəsi ilə əlaqədar müvafiq beynəlxalq hüquq üzrə digər vəzifə və öhdəliklərinin olduğunu TƏSDİQ EDƏRƏK,

* Beynəlxalq Dəniz Təşkilatının aşağıdakı beynəlxalq konvensiyalarının tərkib hissəsidir:

Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya;
Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında Beynəlxalq Konvensiya;
Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair Beynəlxalq Konvensiya;
Yük nişanı haqqında Beynəlxalq Konvensiya;
Dənizdə gəmilərin toqquşmasının qarşısının alınmasına dair beynəlxalq qaydalar haqqında Konvensiya.

Dövlətlərin dəniz üzgüçülüynün təhlükəsizliyini, dəniz təhlükəsizliyini və gəmilərdən çirkləndirmənin qarşısının alınmasını təşviq edən sənədlərə tərəf olmaqla müəyyən fayda əldə edə biləcəklərini, bütün tərəflərin öz öhdəliklərini müvafiq sənədlər üzrə tələb edilən şəkildə yerinə yetirməsi ilə bu faydalardan tam şəkildə yararlanmağın mümkün olduğunu QEYD EDƏRƏK,

hər hansı sənədin maksimal effektivliyinin digər amillərlə yanaşı, bütün Dövlətlərdən asılı olduğunu YENİDƏN QEYD EDƏRƏK:

- (a) Dəniz üzgüçülüynün təhlükəsizliyi, dəniz təhlükəsizliyi və çirkləndirmənin qarşısının alınması və ona nəzarət üzrə bütün sənədlərə tərəf olmaqla;
- (b) Qeyd edilən sənədləri tam və effektiv yerinə yetirmək və tətbiqinə nəzarət etmək; və
- (c) Tələb olunan qaydada Təşkilata hesabat vermək,

tərəf olduqları Beynəlxalq Dəniz Təşkilatının sənədlərinin tələblərinə uyğunluğu təmin etmək məqsədilə Üzv Hökumətlərə imkanlarını və ümumi fəaliyyətlərini inkişaf etdirmək məqsədilə əlavə köməkliyin göstərilməsini ARZU EDƏRƏK,

tərəf olduqları Beynəlxalq Dəniz Təşkilatının müxtəlif sənədlərinin bütün müddəaları ilə uyğunluğun təmin edilməsi zamanı bəzi Üzv Dövlətlərin çətinliklərlə üzləşəcəyini DƏRK EDƏRƏK,

bu kimi çətinliklərin mümkün qədər aradan qaldırılmasına dair zərurəti NƏZƏRƏ ALARAQ; və bu məqsəd və niyyətlə Təşkilatın İntegrasiya edilmiş Texniki Əməkdaşlıq Proqramını təsis etdiyini xatırlayaraq,

əlavə olaraq, Dəniz Üzgüçülüynün Təhlükəsizliyi Komitəsi və Dəniz Mühitinin Mühafizəsi Komitəsi Dənizdə insan həyatının mühafizəsinə dair 1974-cü il tarixli Beynəlxalq Konvensiyanı, Yük nişanı haqqında 1966-cı il tarixli Beynəlxalq Konvensiyaya 1988-ci il tarixli Protokolu, 1978-ci il tarixli Protokolla dəyişikliklər edilmiş Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında 1973-cü il tarixli Beynəlxalq Konvensiyanı, Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında 1973-cü il tarixli Beynəlxalq Konvensiyaya əlavə və dəyişikliklər edilməsi barədə 1997-ci il tarixli Protokolu və Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair 1978-ci il tarixli Beynəlxalq Konvensiyanı Razılığa gələn Hökumətlərin qəbul etməsi üçün 1-ci bənddə istinad edilən Məcəllənin icrasının məcburi olması ilə bağlı tələblər müəyyən etdiyini QEYD EDƏRƏK,

bundan əlavə, Yük nişanı haqqında 1966-cı il tarixli Beynəlxalq Konvensiya, Gəmilərin ölçülməsinə dair 1969-cu il tarixli Beynəlxalq Konvensiya, Dənizdə gəmilərin toqquşmasının qarşısının alınmasına dair beynəlxalq qaydalar haqqında 1972-ci il tarixli Konvensiya üzrə Razılığa gələn Hökumətlər tərəfindən qəbul edilməsi üçün 1-ci bənddə istinad edilən Məcəllənin icrasının məcburi olması ilə bağlı tələblər nəzərdə tutulduğunu XATIRLAYARAQ,

Dəniz Mühitinin Mühafizəsi Komitəsinin altmış dördüncü sessiyasının və Dəniz Üzgüçülüynün Təhlükəsizliyi Komitəsinin doxsan birinci sessiyasının tövsiyələrini NƏZƏRƏ ALARAQ,

- 1 Hazırkı qətnamənin əlavəsi ilə müəyyən edilmiş Beynəlxalq Dəniz Təşkilatının alətlərinin icrası haqqında Məcəlləni QƏBUL EDİR;
- 2 Dəniz Üzgüçülüynün Təhlükəsizliyi Komitəsinə və Dəniz Mühitinin Mühafizəsi Komitəsinə Məcəlləni nəzarətdə saxlamaq və Şura ilə əlaqəli şəkildə Assambleyaya düzəlişləri təqdim etmək GÖSTƏRİŞİ VERİR; və
- 3 2011-ci il tarixli Beynəlxalq Dəniz Təşkilatının məcburi alətləri haqqında A.1054(27) nömrəli qətnaməni LƏĞV EDİR.

Əlavə

**BEYNƏLXALQ DƏNİZ TƏŞKİLATININ ALƏTLƏRİNİN İCRASINA DAİR MƏCƏLLƏ
(III MƏCƏLLƏ)**

MÜNDƏRİCAT

HİSSƏ 1 – ÜMUMİ FƏALİYYƏT SAHƏSİ

Məqsəd

Strategiya

Ümumi

Əhatə dairəsi

İlkin tədbirlər

Məlumat mübadiləsi

Qeydiyyat

Təkmilləşdirmə

HİSSƏ 2 – BAYRAQ DÖVLƏTLƏRİ

Tətbiq

Səlahiyyət verilməsi

Qüvvəyə minmə

Bayraq Dövləti müfəttişləri

Bayraq Dövləti araşdırmaları

Qiymətləndirmə və icmal

HİSSƏ 3 – SAHİL DÖVLƏTLƏRİ

Tətbiq

Qüvvəyə minmə

Qiymətləndirmə və icmal

HİSSƏ 4 – LİMAN DÖVLƏTLƏRİ

Tətbiq

Qüvvəyə minmə

Qiymətləndirmə və icmal

HİSSƏ 1 – ÜMUMİ FƏALİYYƏT SAHƏSİ

Məqsəd

1 Bu Məcəllənin məqsədi dəniz üzgüçülüynün təhlükəsizliyini və dəniz mühitinin mühafizəsini qlobal şəkildə inkişaf etdirmək, o cümlədən Təşkilatın sənədlərinin icrası məqsədilə Dövlətlərə köməklik göstərməkdir.

2 Müxtəlif Dövlətlər bu Məcəlləni öz şərtlərinə uyğun təfsir etməklə yalnız Razılığa gələn Hökumət və ya Tərəf olduqları sənədlərin icrasını təmin edirlər. Coğrafi mövqeyindən və şərtlərdən asılı olaraq, bəzi Dövlətlər liman Dövləti və ya sahil Dövləti ilə müqayisədə daha çox bayraq Dövlət kimi çıxış edə, digərləri isə bayraq Dövlətlə müqayisədə liman Dövləti və ya sahil Dövləti qismində daha çox rola malik ola bilər.

Strategiya

3 Bu Məcəllənin məqsədlərinə nail olmaq üçün, Dövlətlərə tövsiyə olunur:

- .1 bayraq, liman və sahil Dövləti qismində beynəlxalq vəzifə və öhdəliklərinin yerinə yetirilməsini təmin etmək məqsədilə ümumi strategiya tərtib etmək;
- .2 strategiya vasitəsilə məcburi hüquqi qüvvəyə malik olan müvafiq sənədlərin icrasının və yerinə yetirilməsinə nəzarətin effektivliyinin təmin edildiyini yoxlamaq və qiymətləndirmək məqsədilə metodologiya hazırlamaq;
- .3 bayraq, liman və sahil Dövləti qismində ümumi təşkilati fəaliyyətin və imkanların əldə edilməsi, təmin olunması və təkmilləşdirilməsi məqsədilə davamlı şəkildə strategiyayı nəzərdən keçirmək.

Ümumi

4 Müqavilə hüququ və Beynəlxalq Dəniz Təşkilatının konvensiyalarının ümumi müddəalarına uyğun olaraq, dənizdə insan həyatının təhlükəsizliyini və dəniz mühitinin mühafizəsini təmin etmək məqsədilə Dövlətlər qanun və qaydaların nəşr edilməsi üzrə məsuliyyət daşıyır və həmin sənədlərin tam və şərtsiz yerinə yetirilməsi üçün zəruri ola bilən bütün digər tədbirləri həyata keçirir.

5 Dəniz mühitinin çirkləndirilməsinin qarşısının alınması, azaldılması və ona nəzarət edilməsi üzrə tədbirlər həyata keçirərkən, Dövlətlər zərərin və ya təhlükənin birbaşa və ya dolayı şəkildə bir ərazidən digər əraziyə keçməsinin və ya bir çirkləndirmədən digər növ çirklənməyə dəyişməsinin qarşısını alacaq qaydada hərəkət etməlidir.

Əhatə dairəsi

6 Məcəllə Razılığa gələn Hökumət tərəfindən Razılığa gələn Hökumət və ya Tərəf olduğu müvafiq beynəlxalq sənədlərin müddəalarının tam və şərtsiz yerinə yetirilməsi üçün zəruri olan aspektlər üzrə aşağıdakılar barədə tədbirlər həyata keçirməyə müvəffəq olmağı nəzərdə tutur:

- .1 Dənizdə insan həyatının mühafizəsi;
- .2 Gəmilərdən çirkləndirmənin qarşısının alınması;
- .3 Dənizçilərin təlimi, sertifikatlaşdırılması və növbə çəkməsi üzrə standartlar;
- .4 Yük nişanı;
- .5 Gəmilərin ölçülməsi; və
- .6 Dənizdə toqquşmaların qarşısının alınması qaydaları.

7 Dövlət tərəfindən vəzifə və öhdəliklərin icrası, eləcə də yerinə yetirilməsinin təmin edilməsinə nəzarət üzrə siyasətin, qanunların, əlaqəli qaydaların və əsasnamələrin, o

cümlədən inzibati prosedurların hazırlanması zamanı aşağıdakı sahələr nəzərə alınmalı və bu istiqamətdə tədbirlər görülməlidir:

- .1 Yurisdiksiya;
- .2 Təşkilat və səlahiyyət;
- .3 Qanun, qayda və əsasnamələr;
- .4 Məcburi hüquqi qüvvəyə malik müvafiq beynəlxalq sənədlərin, qaydaların və əsasnamələrin nəşri;
- .5 Qanunların yerinə yetirilməsinə nəzarətin təşkili;
- .6 Nəzarət, yoxlama, təftiş, audit, təsdiq, razılıq və sertifikatlaşdırma funksiyaları;
- .7 Təsnifat cəmiyyətlərinin və müvafiq olduqda təyin edilmiş müfəttişlərin seçilməsi, tanınması, səlahiyyətləndirilməsi, səlahiyyətlərinin genişləndirilməsi və onlara nəzarət edilməsi;
- .8 Təşkilata hesabat verilməsi tələb edilən təhqiqatlar; və
- .9 Təşkilata və digər Administrasiyalara məlumatın ötürülməsi.

İlkin tədbirlər

8 Təşkilatın yeni və ya dəyişdirilmiş sənədi Dövlət üçün qüvvəyə mindikdə, həmin Dövlətin Hökuməti həmin sənədin müddəalarını müvafiq milli qanunvericilik vasitəsilə tətbiq edir və yerinə yetirilməsinə nəzarət edir, o cümlədən tətbiq və nəzarət məqsədilə zəruri infrastrukturunu təmin edir. Bu o deməkdir ki, Dövlətin Hökuməti malik olmalıdır:

- .1 öz bayrağı altında üzən gəmilərə münasibətdə effektiv yurisdiksiyanın və inzibati, texniki və sosial məsələlərə dair nəzarətin həyata keçirilməsinə şərait yaradan, xüsusilə həmin gəmilərə şamil olunan qeydiyyat, gəmilərin yoxlanılması, təhlükəsizlik və çirklənmənin qarşısının alınması haqqında qanunların və əlaqəli qaydaların hazırlanması üzrə ümumi tələblər üçün qanunvericilik bazasını təmin edən qanunları nəşr etmək səlahiyyətinə;
- .2 Milli qanunların və qaydaların yerinə yetirilməsinə nəzarət üzrə qanunvericilik bazası, o cümlədən əlaqəli təhqiqat və cəza tədbirlərinə;
- .3 Zəruri milli qanunvericiliyin nəşrinə köməklik göstərilməsi, eləcə də müvafiq konvensiyalar üzrə tələb edilən hesabatların təqdim edilməsi daxil olmaqla, Dövlətin bütün öhdəliklərinin yerinə yetirilməsi üçün dənizçilik sahəsində təcrübəyə malik kifayət qədər işçi heyətə.

Məlumat mübadiləsi

9 Dövlət 3-cü bənddə nəzərdə tutulan strategiya, o cümlədən milli qanunvericilik haqqında məlumatları əlaqəli şəxslərə ötürməlidir.

Qeydiyyat

10 Tələblərə uyğunluğun təmin edilməsinin və Dövlətin effektiv fəaliyyətinin sübutu olaraq qeydiyyat müvafiq qaydada təşkil edilməli və təmin olunmalıdır. Qeydlər anlaşılan, asanlıqla eyniləşdirilə və bərpa oluna bilən olmalıdır. Qeydlərin eyniləşdirilməsi, saxlanması, mühafizə olunması, bərpa edilməsi, saxlanma vaxtı və yerləşdirilməsi üzrə lazımi nəzarətin müəyyənləşdirilməsi məqsədilə sənədləşdirmə proseduru təşkil edilməlidir.

Təkmilləşdirmə

11 Dövlətlər qoşulduqları konvensiya və protokolları tətbiq etmək məqsədilə yerinə yetirilən tədbirlərin adekvatlığını davamlı olaraq təkmilləşdirməlidirlər. Təkmilləşdirmə milli

- qanunvericiliyin dəqiq və effektiv tətbiqi, həmçinin icraya nəzarət, müvafiq olaraq uyğunluğun yoxlanılması vasitəsilə həyata keçirilməlidir.
- 12 Dövlət dəniz üzgüçülüynün təhlükəsizliyinə və ətraf mühitin mühafizəsinə dair tədbirlər üzrə digərləri ilə yanaşı aşağıdakıları əhatə etməklə fəaliyyəti təkmilləşdirməyə imkanlar yaradan mühit stimullaşdırmalıdır:
- .1 təhlükəsizlik və çirkləndirmənin qarşısının alınması üzrə davamlı olaraq təlimlərin keçirilməsi;
 - .2 fəni nəqliyyatı sahəsi üzrə milli, regional və beynəlxalq təşkilatları, şirkətləri və dənizçiləri əhatə edən geniş diapazondan ibarət təhlükəsizlik və çirkləndirmənin qarşısının alınması üzrə regional və milli məşqlərin keçirilməsi;
 - .3 təhlükəsizliyin inkişafı və çirkləndirmənin qarşısının alınması ilə əlaqədar gəmiçilik şirkətləri və dənizçilər üçün mükafatların və həvəsləndirici mexanizmlərin istifadəsi.
- 13 Əlavə olaraq, Dövlət aşağıdakılar daxil olmaqla uyğunsuzluqların yenidən yaranmasının qarşısını almaq məqsədilə onların səbəblərini müəyyənləşdirməli və aradan qaldırmalıdır:
- .1 Uyğunsuzluqların nəzərdən keçirilməsi və təhlili;
 - .2 Zəruri təshihedici tədbirlərin tətbiqi; və
 - .3 Həyata keçirilən təshihedici tədbirlərin nəzərdən keçirilməsi.
- 14 Dövlət potensial uyğunsuzluqların yenidən baş verməsinin qarşısını almaq məqsədilə onların səbəblərini aradan qaldırmaq üçün lazımi tədbirləri müəyyən etməlidir.

HİSSƏ 2 – BAYRAQ DÖVLƏTLƏRİ

Tətbiq

- 15 Vəzifə və öhdəliklərini səmərəli şəkildə yerinə yetirmək üçün bayraq Dövlətləri:
- .1 tərəfdar çıxdıqları bütün təhlükəsizlik və çirklənmənin qarşısının alınmasına dair konvensiyaların və protokolların tələblərinin yerinə yetirilməsinə və icrasına kömək edəcək milli qanunvericilik və təlimatların nəşr olunması ilə siyasəti həyata keçirməlidir; və
 - .2 zəruri olduqda qəbul edilmiş müvafiq siyasətləri yeniləmək və yenidən nəzərdən keçirmək üçün Administrasiyalarda vəzifələr müəyyən etməlidir.
- 16 Bayraq Dövləti təhlükəsizlik və ətraf mühitin mühafizəsi proqramını idarə edə biləcək mənbələr və proseslər yaratmalıdır ki, bu da minimum aşağıdakılardan ibarət olmalıdır:
- .1 tətbiq olunan beynəlxalq qaydalar və qaydaların həyata keçirilməsinə, habelə SOLAS (*Dənizdə insan həyatının mühafizəsinə dair 1974-cü il tarixli Beynəlxalq Konvensiya*) tənzimləməsinin XI-1/1 müddəalarına uyğun olaraq bayraq Dövləti tərəfindən tanınan bir təsnifat cəmiyyətinin verdiyi sertifikatlar da daxil olmaqla tələb oluna biləcək hər hansı bir milli qaydaların hazırlanmasına və yayılmasına dair inzibati təlimat, və bayraq Dövlətinin tərəfdar çıxdığı beynəlxalq konvensiyanın struktur, mexaniki, elektrik və/və ya digər tələblərinə uyğunluğunu və ya bayraq Dövlətinin milli tələbinə uyğunluğunu nümayiş etdirmək üçün bayraq Dövlətinin tələb etdiyi sertifikatlardan və qaydalardan;
 - .2 tələb olunan sertifikatları və müvafiq sənədləri verən hər hansı bir inzibati orqandan və/və ya Dövlət tərəfindən tələb olunan sertifikatları vermək səlahiyyətinə malik olan hər hansı bir qurumdan asılı olmayaraq, audit və yoxlama proqramından istifadə edərək, tətbiq olunan beynəlxalq sənədlərin tələblərinə uyğunluqdan və müvafiq sənədlərdən;

- .3 dənizçilərin hazırlanması, onlara diplom verilməsi və növbə çəkməsinə dair beynəlxalq standartlar ilə əlaqədar tələblərə uyğunluqdan. Bura, digərləri ilə yanaşı daxildir:
 - .1 dənizçilərin təlimi, səriştəsinin qiymətləndirilməsi və sertifikatlaşdırılması;
 - .2 uyğun terminologiyani və gəmiyə verilmiş hər hansı bir təhlükəsiz heyət sənədində istifadə olunan terminlərdən istifadə edərək dənizçilərin səriştələrini dəqiq əks etdirən sertifikatlar və təsdiqnamələr;
 - .3 Dövlət tərəfindən verilmiş sertifikat və ya təsdiqnamə sahibləri tərəfindən dənizdə və ya dəniz mühitində insan həyatının və ya əmlakın təhlükəsizliyinə birbaşa təhlükə yarada biləcək hərəkət və ya hərəkətsizliklə bildirilən hər hansı bir uğursuzluğa dair qərəzsiz araşdırma;
 - .4 zəmanət olduqda və zəruri hallarda saxtakarlığın qarşısını almaq üçün Dövlət tərəfindən verilən sertifikatların və ya təsdiqnamələrin geri alınması, dayandırılması və ya ləğvi ilə bağlı tədbirlər; və
 - .5 bayraq Dövlətinin bayrağı altında üzmək hüququ olan gəmilərdə xidmət edən kapitanların, heyətin və digər dənizçilərin səriştəliliyinin təmin edilməsində məsuliyyətini qəbul etməsi üçün başqa bir Dövlətin rəhbərliyi altında aparılan təlim, qiymətləndirmə və sertifikatlaşdırma fəaliyyətlərini əhatə edən inzibati tənzimləmələr;
 - .4 qəzalarla bağlı araşdırmaların aparılması və müəyyən edilmiş çatışmazlıqlar olan gəmilərlə əlaqəli işlərə adekvat və vaxtında baxılması; və
 - .5 Administrasiyanın razılığı ilə müvafiq beynəlxalq sənədlərdə göstərilən inkişaf, sənədləşdirmə və təlimatların verilməsinin təmin edilməsi.
- 17 Bayraq Dövləti Təşkilat tərəfindən qəbul edilmiş gəminin səfərə çıxması üçün heyət üzvlərinin minimal tərkibi prinsipləri kimi müvafiq və mövcud tədbirləri nəzərə alaraq bayrağı altında üzmək hüququ olan gəmilərin kifayət qədər və səmərəli şəkildə idarə olunmasını təmin etməlidir.

Səlahiyyət verilməsi

- 18 Yalnız öz bayrağı altında üzmək hüququ olan gəmilərlə əlaqədar olaraq, tanınmış bir təşkilata sorğu, yoxlama və yoxlamalar aparmaq, sertifikatlar və sənədlər vermək, gəmilərin nişanlanması və digər konvensiyalara əsasən tələb olunan qanuni işlərdə iştirak etmək üçün bayraq Dövləti tərəfindən səlahiyyət verilmiş Təşkilat və ya öz milli qanunvericiliyinə əsasən bu icazəni beynəlxalq məcburi sənədlərin tətbiq olunan tələblərinə uyğun olaraq tənzimləməlidir:
- .1 tanınmış təşkilatın Təşkilatın müvafiq sənədlərində göstərilən Administrasiya adından fəaliyyət göstərən tanınmış təşkilatlar üçün tələb olunan standartlara uyğun olaraq, verilən tapşırıqları yerinə yetirmək üçün texniki, idarəetmə və tədqiqat imkanları baxımından kifayət qədər mənbəyə malik olduğunu müəyyənləşdirir;
 - .2 Administrasiya ilə tanınmış təşkilat arasında ən azı Təşkilatın müvafiq sənədlərində göstərilən elementləri və ya ona bərabər tutulmuş hüquqi razılaşmaları özündə cəmləşdirən Administrasiya adından fəaliyyət göstərən tanınmış təşkilatların və icazə üçün model razılaşmaya əsaslanı bilən rəsmi yazılı müqavilənin əsasını təşkil edir;
 - .3 gəmiyə və ya gəmidəki şəxslərə təhlükə yaratmadan dənizə çıxmaq üçün yararsız olduğu və ya dəniz mühitinə əsassız ziyan vurmaq təhlükəsi aşkar etdiyi təqdirdə görülməli tədbirləri ətraflı izah edən xüsusi təlimat verir;

- .4 tanınmış təşkilata, konvensiyaların müddəalarını həyata keçirən bütün müvafiq milli sənədləri və bunların şərhlərini təqdim etməli və yalnız Administrasiyanın hər hansı bir əlavə standartının hər hansı bir şərtlə konvensiya tələblərindən kənara çıxıb-çıxmadığını müəyyənləşdirir; və
 - .5 tanınmış təşkilatdan tətbiq olunan beynəlxalq sənədlərdə olan tələblərin şərhində kömək üçün məlumatları Administrasiyanı təmin edəcək qeydlərin aparılmasını tələb edir.
- 19 Heç bir bayraq Dövləti Təşkilatın məcburi qaydaları və konvensiyaları xaricində tanınmış təşkilatlarından gəmilərə, bayrağı altında üzmək hüququ onların təsnifat qaydaları, tələbləri, prosedurları və ya digər qanuni sertifikatlaşdırma proseslərinin icrası ilə əlaqəli hər hansı bir tələbi irəli sürməməlidir.
- 20 Bayraq Dövləti beynəlxalq öhdəliklərin tam şəkildə yerinə yetirilməsini təmin etmək üçün tanınmış təşkilat(ları)na nəzarət etmək və onlarla əlaqə qurmaq üçün lazımi resurslarla nəzarət proqramı qurmalı və ya iştirak etməlidir:
- .1 bayrağı altında üzmək hüququ olan gəmilərin tətbiq olunan beynəlxalq sənədlərin tələblərinə effektiv şəkildə cavab verməsini təmin etmək üçün əlavə tədqiqatlar aparmaq səlahiyyətindən istifadə etmək;
 - .2 bayrağı altında üzmək hüququ olan gəmilərin beynəlxalq məcburi tələbləri tamamlayan milli tələblərə uyğun olmasını təmin etməyi lazım bildiyi üçün əlavə tədqiqatlar aparmaq; və
 - .3 bayraq Dövlətinin və tanınmış təşkilatların qaydaları və qanunları barədə yaxşı məlumat sahibi olan və tanınmış təşkilatlara təsirli nəzarəti həyata keçirməyə hazır olan işçilərin təmin edilməsi.
- 21 Anketlər, təftişlər və yoxlamalar aparmaq üçün adından müfəttiş(ləri)i namizəd göstərən bayraq Dövləti bu namizədlikləri 18-ci bənddə, xüsusilə də 3-cü və 4-cü yarımbəndlərdə göstərilən təlimata uyğun olaraq tənzimləməlidir.

Qüvvəyə minmə

- 22 Bayraq Dövləti bayrağı altında üzmək hüququ olan gəmilər və müəssisələr və yurisdiksiyası altında olan şəxslər tərəfindən beynəlxalq öhdəliklərinə riayət olunmasını təmin etmək məqsədilə beynəlxalq hüquq normalarına və standartlarına riayət etməsini təmin etmək üçün bütün lazımi tədbirləri görməlidir. Bu cür tədbirlərə digərləri ilə yanaşı daxildir:
- .1 öz bayrağı altında üzmək hüququ olan gəmilərin beynəlxalq qaydalar və standartların tələblərinə uyğun olmasına əmin olanadək gəmilərin üzməsini qadağan etmək;
 - .2 gəminin və heyət üzvlərinin hazırkı vəziyyətinin gəmidə olan sertifikatlarla uyğun olduğunu yoxlamaq üçün öz bayrağı altında üzən gəmilərin dövrü yoxlanışı;
 - .3 müfəttiş tərəfindən 2-ci bənddə göstərilən dövrü yoxlama zamanı gəmilərə təyin olunmuş dənizçilərin aşağıdakılarla tanış olduğunu təmin etmək:
 - .1 onların spesifik öhdəlikləri; və
 - .2 gəmi tənzimləmələri, qurğular, avadanlıq və prosedurlar;
 - .4 gəmi komplektinin, bütövlükdə fəvqəladə vəziyyətdə və həyati təhlükəsizliyin təmin edilməsi və ya çirklənmənin qarşısının alınması və ya azaldılması üçün fəaliyyətlərini effektiv şəkildə əlaqələndirə biləcəyini təmin etmək;
 - .5 milli qanun və qaydalarda, bayrağı altında üzmək hüququ olan gəmilər tərəfindən beynəlxalq qaydalar və standartların pozulmasının qarşısını almaq üçün lazımi dərəcədə ağır cəzaların verilməsini təmin etmək;

- .6 beynəlxalq qaydalar və standartları pozan öz bayrağı altında üzən gəmilərə qarşı araşdırma aparıldıqdan sonra pozuntunun baş verdiyi yerdən asılı olmayaraq məhkəmə istintaqı;
 - .7 milli qanun və qaydalarda öz səlahiyyətləri çərçivəsində sertifikatlar və ya təsdiqnamələr vermiş şəxslər tərəfindən beynəlxalq qaydalar və standartların pozulmasına qarşı ciddi cəzaların verilməsi; və
 - .8 araşdırma aparıldıqdan sonra pozuntunun baş verdiyi yerdən asılı olmayaraq beynəlxalq qaydaları və standartları pozan sertifikat və ya təsdiqnamə alan şəxslərə qarşı məhkəmə istintaqı.
- 23 Bayraq Dövləti müvafiq olaraq aşağıdakılar üçün nəzarət və izləmə proqramı hazırlamalı və həyata keçirməlidir:
- .1 müvafiq olaraq Təşkilata hesabat verməklə təcili və təxirəsalınmaz qəza araşdırmaları təmin etmək;
 - .2 problemlə sahələri müəyyənləşdirmək məqsədilə trend analizlərinin aparılma bilməsi üçün statistik məlumatların toplanmasını təmin etmək; və
 - .3 liman və ya sahil Dövlətləri tərəfindən bildirilən çatışmazlıqlara və ehtimal olunan çirklənmə hadisələrinə vaxtında cavab verilməsini təmin etmək.
- 24 Əlavə olaraq, bayraq Dövləti:
- .1 milli qanunvericiliklə tətbiq olunan beynəlxalq sənədlərə uyğunluğu təmin etməlidir;
 - .2 15.1-ci yarımbənddə göstərilən milli qanunvericiliyin tətbiq edilməsi və tətbiqi üçün müvafiq araşdırma və sorğu aparmaq üçün işçilər daxil olmaqla müvafiq sayda ixtisaslı kadr təmin etməlidir;
 - .3 öz bayrağı altında üzmək hüququ olan gəmilərin liman Dövlətləri tərəfindən saxlanılan hadisələri araşdırmaq üçün kifayət qədər ixtisaslı bayraq Dövləti personalını təmin etməlidir;
 - .4 sertifikat və ya təsdiqnamənin etibarlılığının və ya onun səlahiyyətinə uyğun olaraq verilmiş sertifikat və ya təsdiq almış şəxslərin səlahiyyətlərinin liman dövlətləri tərəfindən sorğulandığı hadisələri araşdırmaq üçün kifayət qədər bayraq Dövləti personalını təqdim etməlidir; və
 - .5 bayraq Dövləti tədqiqatçıları və müstəntiqlərinin təlim və fəaliyyətinə nəzarəti təmin etməlidir.
- 25 Bayraq Dövlətinə bayrağı altında üzmək hüququ olan gəminin liman Dövləti tərəfindən saxlanıldığı bildirildikdə bayraq Dövləti gəminin dərhal tətbiq olunan beynəlxalq sənədlərə uyğunlaşdırılması üçün müvafiq düzəldici tədbirlərin görülməsini nəzarətdə saxlamalıdır.
- 26 Bayraq Dövləti və ya onun adından fəaliyyət göstərən tanınmış təşkilat gəminin tətbiq olunan tələblərə cavab verdiyini müəyyən etdikdən sonra gəmiyə beynəlxalq sertifikat verməlidir.
- 27 Bayraq dövləti yalnız şəxsin tətbiq olunan bütün tələblərə cavab verdiyini təyin etdikdən sonra şəxsə beynəlxalq ixtisas şəhadətnaməsi və ya təsdiqnamə verməlidir.

Bayraq Dövləti müfəttişləri

- 28 Bayraq Dövləti təhlükəsizlik və çirklənmənin qarşısının alınması ilə əlaqədar və təsir göstərən işləri idarə edən, həyata keçirən və yoxlayan bütün işçilərin məsuliyyətlərini, səlahiyyətlərini və qarşılıqlı əlaqələrini müəyyənləşdirməli və sənədləşdirməlidir.

- 29 Gəmilərdə və şirkətlərdə müvafiq beynəlxalq məcburi sənədlərlə əhatə olunan sorğular, yoxlamalar və auditlər keçirməkdə məsul olan və ya apararı işçilər minimum olaraq aşağıdakılara sahib olmalıdır:
- .1 dəniz və ya dəniz müəssisələrindən müvafiq ixtisaslara və etibarlı idarəetmə səriştəsi olan ixtisas şəhadətnamələrinə malik olan və ya sahibi olan və gəmilərə və onların istismarına dair ixtisas şəhadətnamələrini aldıqdan sonra texniki biliklərini qoruyub saxlayan sertifikatlı gəmi heyəti kimi müvafiq dəniz təcrübəsinə; və ya
 - .2 bayraq Dövləti tərəfindən tanınan müvafiq mühəndislik və ya elm sahəsi daxilində ali təhsil müəssisəsindən dərəcə və ya ekvivalentə; və ya
 - .3 29.1-ci, 29.2-ci və 32-də bəndlərlə tələb olunduğu kimi müfəttişlətin təcrübə və ixtisasının eyni standartına gətirib çıxaran rəsmiləşdirilmiş təlim proqramı vasitəsilə müfəttiş kimi akkreditasiyaya.
- 30 29.1-ci bəndə uyğun olan ixtisaslı personal gəmidə və ya maşın şöbəsində heyət olaraq dənizdə üç ildən az olmayaraq xidmət etməlidir.
- 31 29.2-ci bəndə uyğun olan istisaslı personal ən azı üç il müvafiq vəzifədə işləməlidir.
- 32 Bundan əlavə, bu cür personal sənədləşdirilmiş təlim proqramları ilə əldə edilmiş bayraq Dövləti müfəttişi kimi vəzifələrini yerinə yetirmək məqsədilə zəruri təcrübələr, onların fəaliyyəti və müvafiq milli və beynəlxalq sənədlərin müddəalarına dair müvafiq praktiki və nəzəri biliklərə malik olmalıdırlar.
- 33 Bu cür işlərin yerinə yetirilməsinə kömək edən digər işçilər səlahiyyətləndirilmiş tapşırıqlarına uyğun olan təhsilə, təlimə və müşahidəyə malik olmalıdır.
- 34 Ekspertiza sahəsində əvvəlki müvafiq təcrübənin üstünlük hesab edilməsi tövsiyə olunur; əvvəlki təcrübə olmadığı təqdirdə, Administrasiya müvafiq sahə təhsili verməlidir.
- 35 Bayraq Dövləti personalın ixtisası və biliklərinin davamlı olaraq yeniləmə vəzifələrini yerinə yetirmək üçün sənədləşdirilmiş bir sistem tətbiq etməlidir.
- 36 İcra ediləcək funksiya(lar)dan asılı olaraq ixtisaslar aşağıdakıları əhatə etməlidir:
- .1 gəmilər, şirkətləri, heyəti, yükləri və istismarı üçün tətbiq olunan, beynəlxalq və milli qaydalar və qanunlara dair biliklər;
 - .2 yoxlama, sertifikatlaşdırma, idarəetmə, araşdırma və nəzarət funksiyalarında tətbiq olunacaq prosedurlara dair biliklər;
 - .3 dəniz təhlükəsizliyi və dəniz mühitinin qorunması ilə əlaqəli beynəlxalq və milli sənədlərin məqsəd və vəzifələrinin və əlaqədar proqramların başa düşülməsi;
 - .4 həm gəmidə və həm sahilə olaraq proseslərin daxili, eləcə də xarici kimi başa düşülməsi;
 - .5 verilmiş tapşırıqları effektiv və səmərəli yerinə yetirmək üçün lazım olan peşəkar ixtisasa sahib olmaq;
 - .6 öz təhlükəsizliyi daxil olmaq, hər vəziyyətdə tam təhlükəsizliyə dair məlumatlı olmaq;
 - .7 yerinə yetiriləcək müxtəlif tapşırıqlarda və üstün tutulan qiymətləndiriləcək funksiyalarda təlim və ya təcrübə.
- 37 Bayraq Dövləti tapşırıqları yerinə yetirərkən müfəttişə üzərində daşılması üçün şəxsiyyət sənədi verməlidir.

Bayraq Dövləti araşdırmaları

- 38 Dəniz təhlükəsizliyi araşdırmaları zərərle əlaqəli mövzularda kifayət qədər ixtisaslı və məlumatlı olan qərəzsiz və obyektiv təhqiqatçılar tərəfindən aparılmalıdır. Hər hansı Dövlət və ya Dövlətlərin dəniz təhlükəsizliyini araşdıran Dövlət(lər) olacağına dair istənilən bir razılıq əldə

edildiği zaman bayraq Dövləti zərər çəkənin və ya hadisənin olduğu yerdən asılı olmayaraq bu məqsədlə ixtisaslı təhqiqatçılar təmin etməlidir.

39 Bayraq Dövlətinə fərdi təhqiqatçıların normal vəzifələri ilə əlaqəli bu mövzuda iş biliklərə və praktiki təcrübələrə sahib olmalarını təmin etmək tövsiyə olunur. Əlavə olaraq, ayrı-ayrı təhqiqatçılara normal tapşırıqlardan kənar vəzifələrin yerinə yetirilməsində kömək etmək üçün bayraq Dövlətinə, zəruri olduqda aşağıdakı sahələr üzrə təcrübə üçün sərbəst girişi təmin etmələri tövsiyə olunur:

- .1 naviqasiya və dənizdə gəmilərin toqquşması qaydaları;
- .2 ixtisas şəhadətnamələrinə dair bayraq Dövləti qaydaları;
- .3 dənizin çirklənməsinin səbəbləri;
- .4 müsahibə üsulları;
- .5 sübut toplama; və
- .6 insan təsirlərinin qiymətləndirilməsi.

40 Şəxsi xəsarətlə əlaqəli hər hansı bir qəzanın üç gün və ya daha çox müddətdə diqqətdən kənar qalmasını və peşə qəzaları və bayraq Dövlətinin gəmilərindəki araşdırmalar nəticəsində meydana gələn ölümlərin araşdırılması tövsiyə olunur və bu cür araşdırmaların nəticələri açıqlanmalıdır.

41 Gəmi qəzaları dəyişiklik edilmiş Qəza araşdırmaları Məcəlləsinə və Təşkilat tərəfindən hazırlanmış təlimatlar nəzərə alınmaqla müvafiq beynəlxalq sənədlərə uyğun olaraq araşdırılmalı və bildirilməlidir. Araşdırmaya dair hesabat yuxarıda göstərilən təlimatlara uyğun olaraq bayraq Dövlətinin müşahidələri ilə birlikdə Təşkilata göndərilməlidir.

Qiymətləndirmə və icmal

42 Bayraq Dövləti mütəmadi şəkildə tərəf olduğu beynəlxalq sənədlərin tələblərinə uyğun olaraq öhdəliklərini yerinə yetirmək üçün zəruri olan inzibati proseslərin, prosedurların və vəsaitlərin tətbiqi ilə əlaqədar fəaliyyətini qiymətləndirməlidir.

43 Bayraq Dövləti öz öhdəliklərini yerinə yetirməsi üçün kadr təminatının, vəsaitlərin və inzibati prosedurların adekvatlığını müəyyənləşdirmək məqsədilə bayraq Dövlətin fəaliyyətini qiymətləndirməsi üçün tədbirlərə, digər məsələlərlə yanaşı, Dövlət liman nəzarət zamanı səfərə çıxmasına icazə verilməyən gəmilərin sayı, Dövlət bayraq nəzarəti üzrə nəticələr, dənizdə gəmilərdə baş vermiş qəzaların statistikası, kommunikasiya və məlumat prosesi, məhv olan gəmilərin illik statistikası (konstruktiv cəhətdən məhv olmalar istisna olmaqla) və digər müvafiq fəaliyyət göstəriciləri daxil etməlidir.

44 Mütəmadi olaraq nəzərdən keçirilməli olan sahələrə digərləri ilə yanaşı aşağıdakılar aid edilir:

- .1 seçilmiş dövrlər üzrə trendləri müəyyən etmək üçün donanmanın itkisi və baş verən qəza nisbətləri;
- .2 donanmanın ölçüsü ilə əlaqədar olaraq səfərə çıxmasına icazə verilməyən gəmilərlə bağlı təsdiq edilmiş hadisələrin sayı;
- .3 bayraq Dövlətinin səlahiyyətli qurumu vasitəsilə təqdim edilmiş sertifikat və ya təsdiqnamələrə malik şəxslərin səriştəsizliyi və ya qanun pozuntularına yol verdiyi təsdiq edilmiş halların sayı;
- .4 Dövlət liman nəzarəti üzrə uyğunsuzluq hesabatlarına və ya müdaxilələrinə verilən cavablar;
- .5 çox ciddi və ciddi qəzaların təhqiqatı və çıxarılan nəticələr;
- .6 texniki və digər vasitələrin ayrılması;
- .7 donanmaya daxil olan gəmilərin təftişi, yoxlanılması və onlara nəzarət üzrə nəticələr;

- .8 əməyin təhlükəsizliyi sahəsində baş verən hadisələrin təhqiqatı;
- .9 dəniz mühitinin çirkləndirilməsinin qarşısının alınmasına dair müvafiq beynəlxalq qaydalar üzrə baş verən hadisələrin və qanun pozuntularının sayı; və
- .10 sertifikatların, təsdiqnamələrin, razılığın və ya oxşar sənədlərin etibarlılıq müddətinin dayandırılması və ya ləğv edilməsi hallarının sayı.

HİSSƏ 3 – SAHİL DÖVLƏTLƏRİ

Tətbiq

45 Sahil Dövlətləri müxtəlif beynəlxalq sənədlər çərçivəsində müəyyən hüquq və öhdəliklərə malikdirlər. Bu sənədlər üzrə hüquqlarını həyata keçirərkən sahil Dövlətləri əlavə öhdəliklər götürürlər.

46 Öhdəliklərini effektiv şəkildə yerinə yetirmək üçün sahil Dövləti:

- .1 tərəfdar çıxışları bütün təhlükəsizlik və çirklənmənin qarşısının alınmasına dair konvensiyaların və protokolların tələblərinin yerinə yetirilməsinə və icrasına kömək edəcək milli qanunvericilik və təlimatların təşkili ilə siyasətlər həyata keçirməlidir; və
- .2 zəruri olduqda qəbul edilmiş hər hansı müvafiq siyasətləri yeniləmək və yenidən nəzərdən keçirmək üçün vəzifələr müəyyən etməlidir.

47 Sahil Dövləti tərəfdar çıxdığı müvafiq beynəlxalq sənədlərdə yer alan hüquqlarının, öhdəliklərinin və vəzifələrinin ardıcıl tətbiqi və təsdiqi üçün qanunvericilik, təlimat və prosedurlarının təşkil edilməsini təmin etməlidir.

48 Bu hüquqlar, öhdəliklər və məsuliyyətlər, digərləri ilə yanaşı aşağıdakıları da əhatə edə bilər:

- .1 radio-kommunikasiya xidmətləri;
- .2 meteoroloji xidmətlər və xəbərdarlıqlar;
- .3 axtarış və xilasetmə xidmətləri;
- .4 hidroqrafiya xidmətləri;
- .5 gəmilərin hərəkət marşrutu;
- .6 gəmi hesabat sistemləri;
- .7 gəmi hərəkəti xidmətləri; və
- .8 naviqasiyaya yardımlar.

Qüvvəyə minmə

49 Sahil Dövlətləri hüquqlarını həyata keçirərkən və öhdəliklərini yerinə yetirərkən beynəlxalq qaydalara riayət etmələrini təmin etmək üçün bütün lazımi tədbirləri görməlidirlər.

50 Sahil Dövləti müvafiq olaraq aşağıdakılar üçün nəzarət və izləmə proqramını nəzərdən keçirməli, inkişaf etdirməli və həyata keçirməlidir:

- .1 problemlə sahələri müəyyənləşdirmək məqsədilə trend analizlərinin aparılması üçün statistik məlumatların bölüşdürülməsini təmin etmək;
- .2 sularında çirklənmə hadisələrinə vaxtında cavab vermə mexanizmləri yaratmaq; və
- .3 dəniz qəzaları araşdırmalarında uyğun olaraq bayraq Dövlətləri və/və ya liman Dövlətləri ilə əməkdaşlıq etmək.

Qiymətləndirmə və icmal

51 Sahil Dövləti hüquqlarını həyata keçirmək və tətbiq olunan beynəlxalq sənədlər üzrə öhdəliklərini yerinə yetirmək baxımından mütəmadi şəkildə fəaliyyətini qiymətləndirməlidir.

HİSSƏ 4 – LİMAN DÖVLƏTLƏRİ

Tətbiq

52 Liman Dövlətləri müxtəlif beynəlxalq sənədlər çərçivəsində müəyyən hüquq və öhdəliklərə malikdirlər. Bu sənədlər üzrə hüquqlarını həyata keçirərkən liman Dövlətləri əlavə öhdəliklər götürürlər.

53 Liman Dövlətləri çirklənmənin qarşısının alınması daxil olmaqla dəniz təhlükəsizliyi və ətraf mühitin qorunmasında ayrılmaz rol oynaya bilər. Liman Dövlətinin dəniz təhlükəsizliyi və ətraf mühitin qorunması ilə əlaqəli rolu və vəzifələri beynəlxalq müqavilələrin, konvensiyaların və milli qanunların, eləcə də bəzi hallarda ikitərəfli və çoxtərəfli sazişlərin olmasından irəli gəlir.

54 Öhdəliklərini effektiv şəkildə yerinə yetirmək üçün liman Dövləti:

- .1 tərəfdar çıxışları bütün təhlükəsizlik və çirklənmənin qarşısının alınmasına dair konvensiyaların və protokolların tələblərinin yerinə yetirilməsinə və icrasına kömək edəcək milli qanunvericilik və təlimatların təşkili ilə siyasətlər həyata keçirməlidir; və
- .2 zəruri olduqda qəbul edilmiş hər hansı müvafiq siyasətləri yeniləmək və yenidən nəzərdən keçirmək üçün vəzifələr müəyyən etməlidir.

55 Liman Dövləti tərəfdar çıxdığı müvafiq beynəlxalq sənədlərdə yer alan hüquqlarının, öhdəliklərinin və məsuliyyətlərinin ardıcıl tətbiqi və təsdiqi üçün qanunvericilik, təlimat və prosedurlarının təşkil edilməsini təmin etməlidir.

56 Bu hüquqlar, öhdəliklər və məsuliyyətlər, digərləri ilə yanaşı aşağıdakıları da əhatə edə bilər:

- .1 müvafiq liman qəbuledici qurğularının və ya Təşkilatın sənədləri ilə tənzimlənən bütün tullantı axınlarının qəbulu vasitələrinin təmin edilməsi;
- .2 Dövlət liman nəzarəti; və
- .3 neft yanacağı tədarükçülərinin registrinin aparılması.

Qüvvəyə minmə

57 Liman Dövlətləri hüquqlarını həyata keçirərkən və öhdəliklərini yerinə yetirərkən beynəlxalq qaydalara riayət etmələrini təmin etmək üçün bütün lazımi tədbirləri görməlidirlər.

58 Təhlükəsizlik və dənizin çirkləndirilməsinin qarşısının alınmasına dair bir sıra beynəlxalq dəniz sənədləri Dövlət liman nəzarətinə icazə verən xüsusi müddəaları ehtiva edir.

59 Həmçinin bu sənədlərdən bir neçəsi liman Dövlətlərini bu konvensiyalara tərəf olmayanlara münasibətdə tərəf olanlardan az olmayan əlverişli davranmağa məcbur edir. Bu o deməkdir ki, liman Dövlətləri bu sənədlərin şərtlərini tərəf olanlara, eləcə də tərəf olmayanlara tətbiq etməlidir.

60 Dövlət liman nəzarətini həyata keçirmək hüququndan istifadə edərkən liman Dövləti Təşkilat tərəfindən qəbul edilmiş müvafiq qətnaməyə uyğun olaraq Dövlət liman nəzarəti proqramının idarə olunması üçün proseslər yaratmalıdır.

61 Dövlət liman nəzarəti Təşkilat tərəfindən qəbul edilmiş müvafiq prosedurlara uyğun olaraq yalnız səlahiyyətli və ixtisaslı Dövlət liman nəzarəti müfəttişləri tərəfindən həyata keçirilməlidir.

62 Dövlət liman nəzarəti müfəttişləri və onlara yardım edən şəxslər yoxlama limanında və ya yoxlanılan gəmilərdə, gəmi təmiri müəssisələrində və ya limandakı və ya digər yerdə digər dəstək xidmətlərində hər hansı bir kommərsiya, maliyyə və digər təzyiqlərdən azad olmalı və ya kommərsiya maraqları olmamalıdır, həmçinin Dövlət liman nəzarəti müfəttişləri tanınmış təşkilatlar və ya təsnifat cəmiyyətləri tərəfindən işə götürülməməli və ya onlar üçün iş görməməlidirlər. Liman Dövlətinin Dövlət liman nəzarəti və yoxlamalarının nəticələrinə digər

şəxslərin və ya təşkilatların təsir göstərməməsini təmin etmək üçün əlavə prosedurlar həyata keçirilməlidir.

Qiymətləndirmə və icmal

63 Liman Dövləti hüquqlarını həyata keçirmək və tətbiq olunan beynəlxalq sənədlər üzrə öhdəliklərini yerinə yetirmək baxımından mütəmadi şəkildə fəaliyyətini qiymətləndirməlidir.